

Azərbaycan Tarixi Muzeyində Qarabağ xanı İbrahimxəlil xan Cavanşirə məxsus şeşpər sərgilənir

*Milli Azərbaycan Tarixi Muzeyinin silah
kolleksiyası Azərbaycanın zəngin tarixi keçmişi,
şanlı hərbi tariximizi əks etdirən materiallarla
zəngindir.*



Muzeydən verilən məlumatda bildirilir ki, muzeyin materialları arasında XVIII-XIX əsrin birinci rübündə Azərbaycan xanlarının hakimiyyət rəmzləri də (şəxsi standart, tuğ, buncuq, şeşpər, toppuz) yer alır. Təqdim olunmuş şeşpər Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1763 –1806) hakimiyyət rəmzi hesab olunub.

Şeşpər 1806-cı ildə İbrahimxəlil xanın qətlə zamanı rus qoşunları tərəfindən ələ keçirilmişdir. 1913- 1917-ci illərdə Tiflisdəki Qafqaz Hərbi-Tarix Muzeyində nümayiş olunmuş, 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud bəy Şərifov tərəfindən Azərbaycana qaytarılmışdır. Poladdan olan şeşpər bütövlükdə qızıl işləmələrlə, nəbati ornamentlərlə bəzədilmişdir.

Muzeyin silahlar və bayraqlar fondunda mühafizə edilən şeşpər hazırda Qarabağ, xüsusilə, Şuşa şəhərinin tarixinə dair sərgidə ziyarətçilər üçün nümayiş olunur.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

Xalq qəzeti .- 2022.- 6 iyul.- S.6.